

MUSIQİŞÜNASLIĞIMIZIN MÜASİRLİYİ – QARA QARAYEV FENOMENİNƏ YENİ BAXIŞ

İmrûz ƏFƏNDİYEVA

"Qəlbən böyük dağ olmaz"
Yunus Emre

Azərbaycanın müsiqışunaslıq elmi böyük ve zəngin, şərəfli və mürəkkəb yol keçmişdir. Dahi Ü.Hacıbeylinin publisistik yaradıcılığı və bu xüsusi onun "Azərbaycan xalq müsiqisini əsərləri" kitabını müsiqışunaslarımızın masa üstünü təsdi.

Ü.Hacıbeyli meqalollarında xalqın ruhuna doğma olan onun mənəvi-mədəni həyatını bütün genisliyi, semimiliyi ilə eks etdirir, yad və ya yabançı ifadelerlə yadlaşdırılmış bir dildə deyil, saf ana dilində yazmış və yüksəlmışdır. Bu yə biziñ müsiqışunaslımımızın təməlindən davam etdirilmişdir. Nəyin ki müsiqışunaslarımızın bu sahədə yəni söz demisler.

Elezə də bestəkarlarımız-böyük müteffekkîr Qara Qarayev elmi meqalolardan, publisistlikdən və yaradıcılığından Ü.Hacıbeylinin enənlərinə ehmalla yanaşaraq yeniyi fikir söyləmiş və eyni zamanda xalqın ruhuna yaxın olan, onun sosial-ideoloji və müsiqî-mədəni həyatını peşəkarlıqla eks edərək bulaq suyu kimi saf, gəzel dildə yazuş və yaratmışdır.

Milletimizin mədəniyyət tarixində Qara müslümlün yaradıldığı əsərlər-tərəqqinin, yüksəlşisin, intibahının hadisələridir. Sadaladığımı bəyərlə amillər Könüllü Nəsimirovannın "Melodika Kara Karaea" kitabından öz dərin tacəssümü tapmışdır. Bu meqala Könüllü Nəsimirovanın yubileyində anadanlığının 50 illiyine həsr olunur.

Otuş ilən artırdı ki, Könüllü xanım Üzeyir Hacıbeyli adına Bakı Musiqi Akademiyasında müslümlük fealiyyətinin vicdanla, inamlı və yüksək peşəkarlıqla aparın və müqəddəs müslümlük işini çox sevir.

Aydın, menalı, poetik dilde mühazirələr oxuyur. Qəlbən sözülen Könüllü xanımın sözleri, ifadələri sənki poeziyinə xatırlayırlar. Poeziya isə yalnız səmimi qəlbən oxuduğu nəğmedir. K.Nəsimirova bir neçə monoqrafiyalarda, kitablarında meqalələrin müellifidir. Onun elmi maqalaları, o, cümlədən radio və televiziya çıxışları böyük şəxsiyyətlərə həsr olunur. Yadda salaq: Ü.Hacıbeyli, A.Zeynalı, M.Maqomayev, Q.Qarayev, F.Əmirov, T.Quliyev, C.Cahangirov, R.Haciyev, V.Adigozalov, F.Əlizadə, elbət, bu siyahını artırmaq olar. Biz xüsusi olaraq xarici ölkələrin görkəmli nümayəndələrini də bu siyahıya əlavə etməlyik. Burada ilk növbəde Bakı Bartok, Hindermit, Söñberq, Şostakoviç. Şədrin kimi qüdrətli sənətkarların adı

çəkiləməlidir. Bakı Musiqi Akademiyasında Bela Bartoka hər olunmuş tədbir keçirilirdi ve K.Nəsimirova "Böyük zaldə" dəyərlə qonaqları: tanınmış bestəkarlar, ifaçılardır, professor-müslümlü həyətinin qarşısında olsuqagözəl və maraqlı bize mühəzirə oxudu, dəha doğrusu semimi səhib etdi. O, sənki auditoriya ilə diaqol apardı. Onun canlı baxışları sənki sizin sənallarınıza cavab verirdi. Könüllü xanımın söylediyi hamimiz yaddaşına, hekk olundu, cünbü kəsərlərin bədi-texniki təhlili ilə yanşı, istedadlı lektor maraqlı avtobiografik məlumatlar çatdırıldı. Inanın ki, zaldə ayaşlanlar olduqca diqqətlə qulaq asırdılar, çalışırdılar hər yeni məlumatı yadda saxlaşınlar. Tədbirdən sonra yaxınlaşdırıb Könüllü xanımı, təbrik edərək xahiş etdi ki, hemin mühəzirənin elektron variantını versin. Bakı Xoreografiya Akademiyasının telebələri də hemin gün zaldə idilər, onlara "Müasir hamarlıydan" dərs deyir. Magistr telebələrimiz Üç.Bartok haqqında material sözün est mənasında hədiyyə idi.

Ümumiyyətlə, Könüllü xanım "Müasir müsiqî" fənnini çox maraqlı yüksək professionallıqla aparr. Hemin bestəkarları Bakıda olmayan klavınları, partituralarını digər şəhərlərdən axtanı, təpir və telebələrinə bu haqda danışır, müraciət müraciət dildə yazılış əsərləri təhlili edir.



Könüllü Nəsimirova və İmrûz Əfəndiyeva

O əsərlərin harmonik dilini, polifonik əslubunu peşəkarlıqla ağır.

Vaxtılı "Müasir müsiqî" fənnini 70-80-ci illerde məharətli yüksək sənətkarlıqla xalq artisti, professor Firangiş Əlizadə aparırdı. Bu haqda bizim Qobustan jurnalında meqaləmiz var.

İndi isə yuxarıda qeyd etdiyimiz "Melodika Kara Karaea" kitabına qayıtlıq istərdim və Könüllü xanımın müsiqışunaslığıma getirdiyi yenilikləri haqqında səhəbət açmağı yerinə düşür.

Akademik Nizami Cəfərovun fikirlərinə, terminologiyasına əsaslanaraq ("Tarixin müasirliyi" "müasirliyin tarixiliyi") əsərət qeyd etməliyik ki, Q.Qarayev tarixi müasirlişdən, müasirliyi tarixləşdirən, millatımızı sevən, böyük şəxsiyyət olub. Tarix insana romantik enerji-ruh verir. Vətən üçün tarixi məsuliyət, inama, idrakla və qürûra qəlibində daşıyıcı və əsl vətəndəndir. Ölməz əsərkar bu gündə bizimlər.

Her bir dinleyici dahi bestəkarın əsərlerini dinleyərək, tərəfdüsdüs deyə bili ki, bu, Qara Qarayevin müsiqî dili dir, bu, Qara Qarayevin intonasiyasıdır, bu, Qara Qarayevin səsdir, bütövlükde isə Azərbaycan xalqının qüdrəti səsdir.

XX əsrin tamayı və cəreyanlarına, müxtəlif məktəblərinə görə bələd olan, müasir kompozisiya texnikasına mükəmməl əsərlərinə əsaslanan Q.Qarayev ən yeni yazı üzərindən peşəkarlıqla əsərlər yaradıb.

Ü.Hacıbeyli - Q.Qarayev, D.Şostakoviç - Q.Qarayev arasında varislik əlaqələri özünü bürüze verir. Bu varisliyin təcəssümü, Q.Qarayevin qeyri-adı dəhil, şəxsi intellektual potensialının seviyyəsi sayesində gözlə, ən yüksək peşəkarlıqla reallaşmışdır.

Süal oluna biler, nə üçün bu sətirlərin müellifi Q.Qarayev ilə əlaqədar yaradıcılığın problemlərini yada salır. Çünki Könüllü xanımın "Melodika Kara Karaea" adlanan monoqrafiyasında bu məsələlər və üstə gel digər vacib problemlər öz hallını tapmışdır. İlk dəfə Azərbaycan müsiqışunaslığında K.Nəsimirova melos, melodiya, melodika anlayışlarının müfəessel şəklində mənalannı açır və Qarayevin yaradıcılığında maraqlı məsələlər tapır.

Müellif melodiyanı (məvzunu) harmoniya və kompozisiya strukturu ilə bağlılığını qeyd edir. Bu "iklər", yeniliklərin kitabında cəoxdur və biz de çalışacaq ki, bunları ələ çıxarırdıq.

Ən avvala qeyd edək ki, monoqrafiya üç böyük hissədən və yeddi fəsildən ibarətdir. Geniş giriş bölməsinde müellif keçmiş Sovet dövründə yaşayış görkəmli alimlərin bu sahəyə gətirdiyi maraqlı töhfələnləri açıqlayır. Bu baxımdan, o 3.B.V.Asfayevin, L.A. Mazelin, V.N.Xolopovanın, Y.N.Xolopovun, M.Y.Tarakanovun, E.Rugayevskayanın, E.V.Nazarykinin, S.Mahmudovanın Ümanovanın və digər lərinin elmi-tədqiqat işlərinin xüsusiyyətləriňi uğurla açır.

Bizim bir çox bestəkarlarımların haqqında müsiqışunaslarımızın monoqrafiya yazarkeçən, hemin bestəkarın melodiyanın xüsusiyyətlərini açır və onun bu sahəyə gətirdiyi yenilikləri qeyd edir. Q.Qarayev haqqında sanballı tədqiqat işləri yayılıb, lakin heç bir alımlımız bir nezəriyyəçi kimi bu probleme yanaşmayıb.

Xalq müsiqisine münasibəti unikallaşdırılmış və bu boyutun istifadə teqquşunda uzaq olması, bunun incəliklərinə varmaq tövsiyə etniş dahi Ü.Hacıbeylinin bu problemdə tutduğu mövqə, Q.Qarayevin simasında orijinal keyfiyyətdə təzahürünə etdi.

Könüllü xanımın monoqrafiyasında Q.Qarayevin yaradıcılığının özünməxsusluğu ilk növbədə bestəkarın xalq müsiqisindən, six başlılıq ilə eləqədardır. Müsiqinin bütün janrlarında bestəkar yaratdığı "şədərvənde" K.Nəsimirova Q.Qarayevin yaradıcılığına və xüsusi melodiik irsini müxtəlif nəzər nöqtələrindən yanşasraq gözəl təhlili edir.

Yuxarıda biz qeyd etmişdik ki, K.Nəsimirova melodiyanın inkişaf prinsipləri, qanunları arasındakən, bütün alımların tədqiqat işləri nəzərdən keçirilmişdir. Monoqrafiya 3 böyük fəsilədən ibarətdir. Birinci fəsilde müellif Q.Qarayev melodiyanın janr müxtəlifliyini aydın şəkildə göstərir. O, qeyd edir ki, bestəkarın mədiyasiının formalşası Tıda aşiq və möğəm menbeləri, elcə de mahm və rəqs janrları mühüm rol oynamışdır. Müellifin yazdığı kimi "milli melosun kompozisiyası" normalan parlaq ferdiləşdirilmiş melodiyalara kristalladırılmışdır.

İkinci hissedə Könüllü xanım milli və qeyri-milli intonasiyaların özəklərindən, frazalarından yaranan melodiyaların təhlilindən səhəbat açır. K.Nəsimirovanın maraqlı fikirlərinə sətənlik şəkildən təqdim olunur.

a) Melodikanın aparıcı rolu əsərin bədi fikrinin başlıca daşıyıcı kimi çıxış edir.
b) Formaların həməhangiliyi və təmkinliyinin ifadəsi principi üzrəndə müellif nəzərətinin neticəsində gözlə, ən yüksək peşəkarlıqla reallaşmışdır.

c) Melodik leksikanın (və ən avveli milli) tipoloji xüsusiyyətlərinə dayaq kimi

Bu tezisləri sadalayın müellif, hesab edir ki, sonuncusuna en çox inkişafa məruz qalmışdır. Və nəhayət, "Üçüncü" fəsilde, müellif Q.Qarayev müsiqisindən melodiyanın bütün cümləklərinin, özüne maksusluğunu və yüksək novatorluğunu qeyd edir. Xüsusi olaraq, vurğulanmışlıq ki, kitabın II hissəsində ilk dəfə müsiqışunaslığda Q.Qarayevin yaradıcılığında "instrumental melody" termini işlənilir.

III hissədə isə müellif melodiyanı maxsus olan bütün inkişaf prinsipləri arasında, o cümlədən tədricen açılan, genişlənən melodiya ("melodicheskoe razvertyvanie"), dəha sonra təkərləq, variantlıq, sekvensiyallıq, qeyzişə ("öpəvənə")

K.Nəsimirova bu inkişaf prinsiplərinə hamisina aid maraqlı misallar getirir.

Misal üçün soh.285-286-da olduqca dəyərlər və orijinal "Cədvəl" verilir. Bu "Cədvəl" üç bölməye bölünür. Birincisində melodiyanın növləri verilir: ikincisində müellif melodiyanın osasını təskil edən formaya rəsədi, amili qeyd edir (osnovnie priemi konstruirovaniye melodyi) və üçüncüsündə melodiyanın ümumi xareketi qeyd olunur.

Gezişə ("öpəvənə"): bir növbətən diatonik və xromatik səslerin gezişəsi natiçəsindən almır. İndi isə K.Nəsimirovanın bununla əlaqədər onun fikrini oxucularımıza çatdırıq: Prinçip öpəvənə. na